

Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Vergilər Nazirliyi tərəfindən 2012-ci ildə görülmüş işlər üzrə MƏLUMAT

T ə d b i r i n a d ı			
Görüləcək işlər və gözləniləcək nəticələr	Həyata keçirilmiş tədbirlər	İcra müddəti	İcra vəziyyəti
<i>1. İnformasiya əldə edilməsinin asanlaşdırılması</i>			
<i>1.1 (1.1)* Vergilər Nazirliyində informasiya azadlığı üzrə məsul şəxslərin müəyyən edilməsi, informasiya azadlığı ilə bağlı daxili icraat qaydalarının qəbul edilməsi və bu barədə ictimaiyyətin məlumatlandırılması</i>	Vergilər Nazirliyində müvafiq əmrlə informasiya azadlığı üzrə məsul şəxs müəyyən edilmişdir. “Azərbaycan Respublikası Vergilər Nazirliyində informasiya azadlığı ilə bağlı daxili icraat Qaydaları” hazırlanır.	2012-2014	Davam edir
<i>1.2 (1.2) İnformasiya azadlığının təmin edilməsi məqsədi ilə məsul vergi xidməti əməkdaşları üçün treninqlərin keçirilməsi</i>	İnformasiya azadlığının təmin edilməsi məqsədi ilə məsul vergi xidməti əməkdaşları üçün treninqlərin keçirilməsi 2013-cü ildə nəzərdə tutulmuşdur.	2012-2014	Davam edir
<i>2. Dövlət orqanlarının öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumat verməsi</i>			
<i>2.1 (2.1) Vergi orqanlarının fəaliyyəti barədə məlumatların müntəzəm, yenilənmiş əsaslarla internet sahifələrində yerləşdirilməsi</i>	Vergi orqanlarının fəaliyyəti barədə KIV-ə 11 press-reliz və vəzifəli şəxslərin müsahibəsi mətbuatda işıqlandırılmaqla internet portallarda yerləşdirilmişdir. Eyni zamanda vergilərin elektron ödənişi, pos-terminallardan istifadə təlimatı, vergi bəyannamələrinin doldurulması barədə video təlimatlar hazırlanaraq Vergilər Nazirliyinin rəsmi internet sahifəsində, Facebook, Youtube, video.az saytlarında yerləşdirilmişdir.	2012-2015	Davam edir
<i>2.2 (2.2) Vergi orqanlarının fəaliyyəti barədə illik məruzələrin tərtib edilməsi və internet</i>	Vergilər Nazirliyinin fəaliyyəti ilə bağlı illik məruzələrin müntəzəm olaraq Nazirliyin rəsmi internet sahifəsində (www.taxes.gov.az) açıqlanması təmin edilir.	2012-2015	Davam edir

<i>səhifələrində açıqlanması</i>			
<i>2.3 (2.3) Vergilər Nazirliyinin fəaliyyəti barədə mətbuat konfranslarının və ictimaiyyətlə birbaşa ünsiyyət formasında tədbirlərin keçirilməsi</i>	Hesabat dövründə vergi orqanlarının fəaliyyəti ilə bağlı KİV üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, “Azərbaycan Respublikası hökuməti ilə Argentina Respublikası hökuməti arasında vergi məlumatlarının mübadiləsi haqqında” sazişin imzalanması mərasimində KİV-in iştirakı təmin edilmiş, vergi orqanlarında açıq hökumətin təşviq olunması sahəsində görülən işlərlə bağlı Vergilər Nazirliyinin vəzifəli şəxslərinin brifinqləri təşkil edilmişdir.	2012-2015	Davam edir
<i>2.4 (2.4) Vergilər Nazirliyinin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının anlaşılın sadə dildə yazılmış versiyasının, bələdçi qaydaların tərtib edilməsi və bu məlumatların vətəndaşlar arasında təşviq edilməsi</i>	Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 21 dekabr 2012-ci il tarixli 509-IVQD nömrəli Qanunu ilə Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərdən sonra Vergilər Nazirliyinin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının anlaşılın sadə dildə yazılmış versiyasının, bələdçi qaydaların tərtib edilməsi və bu məlumatların vətəndaşlar arasında təşviq edilməsi işləri 2013-cü ildə davam etdiriləcəkdir. Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklərlə əlaqədar vergi qanunvericiliyi və vergi inzibatçılığı sahəsində vergi ödəyiciləri üçün zəruri informasiyanı əks etdirən yeni bukletlərin hazırlanması və nəşri nəzərdə tutulmuşdur.	2012-2015	Davam edir
<i>2.5 (2.5) Vergilər Nazirliyinin rəsmi internet saytında dövlət proqramlarının icrası barədə məlumatların yerləşdirilməsi üçün ayrıca bölmənin yaradılması</i>	Vergilər Nazirliyinin rəsmi internet saytında dövlət proqramlarının icrası barədə məlumatların yerləşdirilməsi üçün ayrıca bölmənin yaradılması üzrə işlərə başlanılmışdır.	2012-2014	Davam edir
3. Dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi			
<i>3.1 (4.1) Vergilər Nazirliyi tərəfindən vergi qanunvericiliyi ilə bağlı qanun layihələrinin hazırlanması prosesinə vətəndaş cəmiyyəti nümayəndələrinin cəlb edilməsi, ictimai dinləmələrin keçirilməsi</i>	Vergilər Nazirliyi tərəfindən vergi qanunvericiliyi ilə bağlı qanun layihələrinin hazırlanması prosesinə vətəndaş cəmiyyəti nümayəndələrinin cəlb edilməsi ilə bağlı 2012-ci il ərzində Vergi Məcəlləsində dəyişikliklərin edilməsi vergi dərəcələrinin optimallaşdırılmasını, məəcəllənin tətbiqinin sadələşdirilməsini, vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsini, vergi nəzarətinin gücləndirilməsini və məəcəllənin tətbiqi zamanı qarşıya çıxan problemlərin aradan qaldırılması üçün Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərin, vergi nəzarətini həyata keçirən dövlət orqanları ilə yanaşı, digər maliyyə təşkilatlarının, auditor fəaliyyəti ilə məşğul olan qurumların, o cümlədən bir sıra vergi ödəyicilərinin nümayəndələrinin iştirakı təmin edilmişdir.	2012-2015	Davam edir

	<p>Belə ki, 2012-ci ilin yanvar ayının 30-dan fevral ayının 3-dək Vergilər Nazirliyində Vergi Məcəlləsinin maddələr üzrə müzakirəsində aidiyyəti dövlət orqanları ilə yanaşı Qadın Sahibkarlar Assosiasiyası “Əsma M” MMC-nin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının, Deloitte & Touche LLC-nin, Pricewaterhouse Coopers, Azərbaycan Türkiyə İş Adamları Birliyi, Azərbaycan Amerika Ticarət Palatasının, Azad İstehlakçılar Birliyi, Ernst&Young Holdings və Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələrinin iştirakı təmin edilmişdir.</p>		
<p>3.2 (4.2) Vergilər Nazirliyi tərəfindən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın təkmilləşdirilməsi üçün müvafiq şuraların və ya əməkdaşlıq şəbəkələrinin yaradılması</p>	<p>Vergilər Nazirliyi tərəfindən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın təkmilləşdirilməsi üçün Vergilər Nazirliyi yanında İctimai Şuranın yaradılması barədə müvafiq sənədlərin hazırlanması işlərinə başlanmışdır.</p>	2012-2013	Davam edir
<p>3.2.1 (4.2) Vergi ödəyicilərinə göstərilən xidmətlər – məlumatlandırma, maarifləndirmə və təbliğat işində sahibkarların ictimai təşkilatlarının rolunun artırılması istiqamətində əməkdaşlıq şəbəkəsinin yaradılması</p>	<p>Vergi ödəyicilərinə göstərilən xidmətlər – məlumatlandırma, maarifləndirmə və təbliğat işində sahibkarların ictimai təşkilatlarının rolunun artırılması layihəsinin tətbiqi ilə əlaqədar 2012-ci ildə Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri Gəncə, Quba, Tərtər, Zaqatala, Lənkəran şəhərlərində sahibkarların ictimai təşkilatlarının nümayəndələri, özəl vergi məsləhətçiləri ilə görüşlər keçirmişlər.</p> <p>Sahibkarların hüquqlarının müdafiəsi, fəaliyyətləri zamanı yaranan problemlərin öyrənilməsi məqsədilə 2012-ci il ərzində vergi orqanları tərəfindən 799 görüş keçirilmiş, 11572 vergi ödəyicisinə səyyar məlumatlandırma xidməti göstərilmişdir.</p>	2012-2013	Davam edir
<p>3.2.2 (4.2) “Vergi Dostları” şəbəkəsinin genişləndirilməsi sahəsində aidiyyəti işlərin görülməsi</p>	<p>Vergi sahəsində məlumatlandırma, maarifləndirmə və təbliğat işinin genişləndirilməsi, “vergi” məfhumunun ölkəmizin bütün ərazisinə, xüsusilə kənd və qəsəbələrə, hər bir ailəyə çatdırılması, o cümlədən bu sahəyə ictimaiyyətin geniş təbəqələrinin cəlb edilməsi məqsədilə “Vergi Dostları” layihəsi hazırlanmış və Vergilər Nazirliyinin 24.01.2012-ci il tarixli müvafiq əmri ilə “Vergi Dostları” şəbəkəsinin fəaliyyət Qaydaları” təsdiq edilmişdir. Əmrin icrası ilə əlaqədar indiyədək respublikanın Xaçmaz, Zaqatala, Balakən və Qax inzibati ərazi vahidlərində ümumtəhsil məktəblərindən ümumilikdə 137 müəllim seçilərək onlara treninqlər keçirilmiş, “Vergi dostu” olması barədə sertifikat və kompüterlər təqdim olunmuşdur.</p>	2012-2013	Davam edir

	<p>2012-ci ilin dekabr ayında Bakı şəhəri, Binəqədi rayonunda yerləşən 18 sayılı və Xətai rayonunda yerləşən 4 sayılı Peşə liseylərində “Vergi tədris otaqları” istifadəyə verilmişdir. Ümumilikdə 860 nəfər şagirdin təhsil aldığı bu peşə liseylərində vergilər haqqında biliklərin gənc nəsə əyani şəkildə çatdırılması məqsədilə yaradılmış “vergi tədris otaqları” müasir avadanlıqlar, kompüter dəstləri, vergilərə aid kitablar, dərs vəsaitləri, bukletlər, lövhələr və s. ilə təchiz olunmuşdur.</p>		
<p>3.3 (4.3) <i>İctimai maraq kəsb edən qərarların qəbul edilməsi prosesində ictimaiyyətin iştirakını genişləndirmək vasitəsi kimi internet portallarından istifadə edilməsi (vətəndaşların təklif və rəylərinin qəbul edilməsi, ictimai müzakirələrin təşkil edilməsi)</i></p>	<p>"Vergilər" qəzetinin redaksiyasında «Azərbaycanda nağdsız ödəniş sisteminin inkişaf perspektivləri» mövzusunda «dəyirmi masa» keçirilmişdir.</p> <p>Tədbirdə Vergilər Nazirliyinin bir sıra strukturlarının rəhbərləri və vəzifəli şəxsləri, Mərkəzi Bankın, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin, Azad İstehlakçılar Birliyinin, Azərbaycan İnternet Forumunun, Azərbaycan-Amerika Ticarət Palatasının (AMCHAM), «MilliKart» MMC-nin, «Golden Pay» şirkətinin, «Atabank» ASC-nin, Azərbaycan Sənaye Bankının nümayəndələri iştirak etmişlər. Tədbir "Vergilər" qəzetinin internet portalında geniş işıqlandırılmışdır.</p>	2012-2015	Davam edir
<p>3.3.1 (4.3) <i>İctimai maraq kəsb edən qərarların qəbul edilməsi prosesində ictimaiyyətin iştirakını genişləndirmək vasitəsi kimi Vergilər Nazirliyinin rəsmi internet sahifəsindən, eləcə də nazirliyin facebook və digər sosial şəbəkələrdəki sahifələrindən istifadə edilməsi (tanınmış ictimai xadimlərdən müsahibələrin götürülməsi, ictimai müzakirələrin təşkil edilməsi, vətəndaşların təklif və rəylərinin qəbul edilməsi, interaktiv sual-cavab bölmələrinin yaradılması və s.)</i></p>	<p>Vergilər Nazirliyinin rəsmi internet sahifəsi 2012-ci ildə də təkmilləşdirilməklə qanunvericilik və elektron xidmətlər bölməsi yenilənmiş, forma və dizaynı dəyişdirilmiş, vergi ödəyicilərinə Onlayn kargüzarlıq vasitəsilə göstərilən bütün xidmətlər və onlara keçid ayrı-ayrılıqda, eləcə də onlayn müraciətlər yerləşdirilmişdir</p> <p>Azərbaycanda fəaliyyət göstərən internet sahifələrinin “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən həyata keçirilən monitorinqinin nəticələrinə görə Vergilər Nazirliyinin rəsmi internet sahifəsi 5-ci dəfə I yerə layiq görülmüşdür.</p> <p>Eyni zamanda nazirliyin Facebook sosial şəbəkəsindəki sahifəsində yeni "FACE-Vizit" layihəsinə start verilmişdir. Cəmiyyətin tanınmış simaları (siyasətçilər, idmançılar, yazıçılar, incəsənət xadimləri və s.) ilə video-müsahibələr hazırlanaraq onların nazirliyin Facebook sosial şəbəkəsindəki sahifəsində yerləşdirilməsi davam etdirilir.</p> <p>Vergi ödəyicilərinə xidmət strukturları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin müəyyən edilməsi məqsədilə İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) hər rüb vergi ödəyiciləri arasında sorğu keçirilir.</p> <p>Bununla yanaşı əhaliyə elektron xidmətlərin göstərilməsi məqsədi ilə elektron</p>	2012-2015	Davam edir

	qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydalarının layihəsi hazırlanmış, nazirliyin rəsmi internet sahifəsində və Facebook sosial şəbəkədəki sahifəsində “Elektron qaimə-fakturanın tətbiqinə başlanmasına razısınız mı?” adlı müvafiq sorğu yerləşdirilmiş və sorğuda iştirak barədə vergi ödəyicilərinin elektron qutularına məktublar göndərilmişdir.		
3.4 (4.4) Vergilər Nazirliyi tərəfindən “Açıq qapı” vətəndaş forumlarının keçirilməsi	Vergi hüquqpozmaları ilə mübarizə sahəsində aparılan işlərlə KİV nümayəndələrini tanış etmək məqsədilə Vergilər Nazirliyində “Açıq qapı” günü keçirilmişdir.	2012-2015	Davam edir
4. Elektron xidmətlərin təkmilləşdirilməsi			
4.1 (5.2) Vergilər Nazirliyinin səlahiyyətlərinə uyğun olaraq həyata keçirilən elektron xidmətlər barədə ildə bir dəfədən az olmayaraq ictimai təqdimat-ların keçirilməsi		2013-2015	
4.2 (5.4) Rüşumların, vergilərin, inzibati cərimələrin və digər ödənişlərin elektron qaydada ödənilməsinin təkmilləşdirilməsi		2013-2014	
4.3 (5.5) Regionlarda əhəlinin elektron xidmətlərdən istifadə imkanlarının artırılması üzrə tədbirlərin həyata keçirilməsi		2013-2014	
5. Maliyyə nəzarətini həyata keçirən orqanların fəaliyyətində şəffaflığın artırılması			
5.1 (6.1) Dövlət maliyyə nəzarətini həyata keçirən orqanların səlahiyyətlərinin dəqiqləşdirilməsi və maliyyə nəzarəti üzrə daha təkmil hüquqi baza təmin etmək		2013-2014	

<i>üçün maliyyə nəzarəti haqqında qanun layihəsinin hazırlanmasında iştirak edilməsi, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarından daxil olan qanun layihələrinə baxılması və müvafiq rəyin verilməsi</i>			
<i>5.2 (6.2) Vergi nəzarəti tədbirləri barədə təhlillərin və statistik məlumatların mütəmadi olaraq KİV-də dərcinin təmin olunması</i>		2013-2015	
<i>5.3 (6.3) Maliyyə nəzarətində informasiya texnologiyalarının tətbiqi və elektron nəzarət ("e-nəzarət") sisteminin yaradılmasında iştirak edilməsi və bununla bağlı daxil olan sənədlərə (təkliflərə) münasibət bildirilməsi</i>		2013-2014	
<i>5.4 (6.4) Maliyyə nəzarəti orqanlarının qarşılıqlı fəaliyyətinin təmin edilməsi, onlar arasında vahid elektron informasiya bazasının yaradılması, informasiya mübadiləsinin təşkili işlərində müvafiq orqanlar tərəfindən təklif daxil olduqda Vergilər Nazirliyinin mütəxəssislərinin iştirakının təmin edilməsi</i>		2013-2014	
6. Vergi nəzarəti və yoxlamaları prosesində şəffaflığın artırılması			

<p>6.1 (7.1) Vergi ödəyicilərinin vergi qanunvericiliyi ilə bağlı informasiya təminatının yaxşılaşdırılması məqsədilə Vergilər Nazirliyinin rəsmi internet sahifəsi, vergi ödəyicilərinə xidmət strukturları, vergi ödəyicilərinə xidmət mərkəzləri vasitəsilə onlara zəruri məlumatların çatdırılması, hüquq və vəzifələrinin izah edilməsi, buklet və kitabçaların paylanması və vergi ödəyiciləri arasında təbliğat işinin təkmilləşdirilməsi</p>	<p>2012-ci ildə Vergilər Nazirliyinin internet sahifəsinə daxil olan şəxslərin sayı 3038779 olmuşdur. Hesabat dövründə vergi ödəyicilərinə xidmət strukturlarında 113774, vergi ödəyicilərinə xidmət mərkəzlərində isə 102666 vergi ödəyicisi qəbul edilmiş və onlara müvafiq olaraq 245415 və 240534 sayda müxtəlif növ vergi xidmətləri göstərilmiş və internet sahifəsinin “Sual-cavab” bölməsinə daxil olmuş 2298 müraciətin cavablandırılması təmin edilmişdir.</p> <p>Hesabat ilində 195 Telefon Məlumat Xidməti tərəfindən vergi ödəyiciləri və vətəndaşların 273131 müraciəti, o cümlədən avtomatik rejimdə 134221 müraciət, birbaşa əlaqə zamanı isə müfəttiş-operatorlar tərəfindən 138910 müraciət cavablandırılmış və 594990 vergi ödəyicisi mesaj xidməti vasitəsilə məlumatlandırılmışdır.</p> <p>Vergi öhdəliklərinə könüllü əməl edilməsi səviyyəsini yüksəltmək və vergi ödəyicilərinin vaxtına qənaət etmək məqsədilə Vergilər Nazirliyinin Telefon Məlumat Xidməti tərəfindən Azercell abonentlərinin istifadə edə biləcəyi “İkitərəfli SMS xidməti” yaradılmışdır. Yeni xidmət vergi ödəyicilərindən daxil olmuş standart SMS-lərin avtomatik olaraq SMS vasitəsilə cavablandırılmasını nəzərdə tutur. Belə ki, vergi ödəyiciləri Vergilər Nazirliyinin müəyyən etdiyi xüsusi nömrəyə - 8195-ə SMS göndərməklə vergi borcu, təqdim edilməli bəyannamələr və hesablanmış vergilər barədə daha bir informasiya mənbəyi əldə edərək vergi öhdəliklərini vaxtında yerinə yetirmək imkanı əldə etmişlər. Artıq 201 vergi ödəyicisi xidmətdən yararlanmaq üçün qeydiyyatdan keçmiş, 129 vergi ödəyicisi isə xidmətlərə abunə olmuşdur.</p> <p>Vergi qanunvericiliyi və vergi inzibatçılığı sahəsində vergi ödəyiciləri üçün zəruri informasiyanı əks etdirən 15 adda kiçik həcmli bukletlər, o cümlədən nağdsız ödənişlərin üstünlüklərini, ödəniş kartları və POS-terminallardan istifadə qaydalarını özündə əks etdirən buklet hazırlanmış və 111500 sayda (101600 Azərbaycan, 9900 İngilis dilində) nəşr etdirilərək vergi ödəyicilərinə çatdırılması üçün müvafiq tədbirlər görülmüşdür.</p> <p>Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”na uyğun yeni kitabça və “Nəzarət-kassa aparatı və ciddi hesabat blanklarının tətbiqi xüsusiyyətləri” adlı yeni buklet çapa hazırlanmışdır.</p>	<p>2012-2014</p>	<p>Davam edir</p>
--	---	------------------	-------------------

	<p>Vergi və rüsumların internet vasitəsilə ödənilməsi istiqamətində vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə elektron ödəniş sistemini şərtləndirən amillər, onun tətbiqi və nəticələri, hansı qaydada aparılması, təhlükəsizliyi, üstünlükləri, formaları və stimullaşdırmasını əhatə edən “Onlayn ödəmə Video təlimatı” və POS-terminaldan istifadə olunması prosesini özündə əks etdirən videotəlimat hazırlanaraq Vergilər Nazirliyinin rəsmi internet sahifəsində və Youtube video hosting serverində yerləşdirilmişdir.</p> <p>Respublika ərazisində nağdsız ödənişlərin üstünlüklərini təbliğ edən 54 reklam şiti quraşdırılmışdır. Eyni zamanda iş yerlərinin rəsmiləşdirilməsində və əmək haqlarının hesablanmasına dair geniş məlumatlandırma və təbliğat işləri aparılmış, respublika ərazisindəki reklam şitlərində, ictimai nəqliyyat vasitələrinin üzərində, əhalinin daha çox istifadə etdiyi Bakı metropoliteninin vestibüllərində, vaqonlarında əmək müqavilələrinin bağlanması zəruriliyi barədə reklamlar yerləşdirilməsi təmin edilmişdir.</p> <p>2012-ci ildə Biləsuvar, Saatlı, Qax, Bərdə, Tərtər, Astara, Yardımlı, Lerik, Qusar və Neftçala rayonlarında inşa edilmiş Xidmət Mərkəzləri istifadəyə verilmişdir.</p>		
6.2 (7.2) Vergi orqanlarının fəaliyyətinin Beynəlxalq Valyuta Fondunun Vergi şəffaflığı üzrə yaxşı praktika haqqında kodeksinə uyğunlaşdırılması sahəsində tədbirlər görülməsi	<p>Vergilər Nazirliyinin Beynəlxalq Valyuta Fondu (İMF) ilə əməkdaşlığının perspektiv inkişaf istiqamətlərinin müzakirəsi məqsədilə 2012-ci ilin dekabr ayında İMF-in Azərbaycan Nümayəndəliyi ilə İMF-in Vergi şəffaflığı üzrə yaxşı praktika haqqında kodeksinin cari statusu məsələsinə dair müzakirələr aparılmışdır. Müzakirələr zamanı İMF tərəfindən sözügedən kodeksin təkmilləşdirilməsi üzərində iş aparıldığı müəyyən edilmişdir. Hazırda Vergilər Nazirliyinin müvafiq strukturunda İMF-in Maliyyə Şəffaflığı, Hesabatlılıq və Risk adlı sənədinə baxılır və zəruri hesab edildiyi təqdirdə aidiyyəti struktur bölmələrlə məsləhətləşmələrin aparılması üçün müvafiq tədbirlər görülməkdədir.</p>	2012-2013	Davam edir
6.3 (7.3) Vergilərin və digər icbari ödənişlərin elektron qaydada ödənilməsinin təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görülməsi	<p>Vergi və rüsumların internet vasitəsilə ödənilməsi üçün elektron ödəniş sistemi yaradılaraq 2012-ci ilin aprel ayında istifadəyə verilmiş və 85,6 milyon manatdan artıq vəsait dövlət büdcəsinə elektron qaydada ödənilmişdir.</p>	2012-2013	Davam edir

Qeyd: (1.1)* - mötərizədə göstərilmiş bəndlər Milli Fəaliyyət Planındakı bəndlərin nömrələrini göstərir